



Görkəmli dövlət xadimi, ləyaqətli insan Artur Rasi-zadənin həyat və fəaliyyəti böyük bir məktəbdir. Adi mühəndislikdən ölkənin Baş naziri vəzifəsində şərəfli yol keçmişdir. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ “AZİNMAŞ”da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.

1973–1975-ci illərdə “Azneftsənaye-maş” Birliyində baş mühəndis, 1975–1977-ci illərdə “İttifaqneftmaş” EİB rəisinin birinci müavini – baş mühəndis, 1977–1978-ci illərdə “AZİNMAŞ” Neft Maşınqayırması ETİ-nin direktoru olmuşdur.

1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə Azərbaycan KP Mərkəzi Komitəsində maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondun-

da məsləhətçi, 1994-cü ildə “DEKA-B” şirkətində, 1994–1996-cı illərdə isə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifələrində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996–2003-cü illərdə Azərbaycan Respublikasının Baş naziri, 2003-cü ilin avqust–noyabr aylarında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından 2018-ci il aprelin 21-dək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.

Ulu öndər Heydər Əliyev Artur Rasi-zadəni həm də peşəkar, bilikli, prinsipial mövqeyi olan bir insan kimi həmişə yüksək qiymətləndirmişdir. Bu prinsipial mövqə bütün məsələlərdə özünü göstərmiş, daim konkret nəticələr əldə olunmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Artur Rasi-zadənin 15 il Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışması ölkə iqtisadiyyatı, ordu quruculuğu, sənaye, kənd təsərrüfatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Artur Rasi-zadənin rəhbərliyi ilə Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını layiqincə yerinə yetirmişdir.

Artur Rasi-zadə alicənab, sadə, sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insandır. Ölkəsini, millətini, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliyi sevən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimidir. Kadrların seçilməsi zamanı onların dövlətçiliyə sədaqətinə, biliyinə, peşəkarlığına və təcrübəsinə üstünlük verərdi. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatında çox münbit və sağlam mühit yarada bilmişdi.

O, həm də çox gözəl ailə başçısıdır. Yeganə qızı olan Nailə xanımı, kürəkəni Kamal Babayevi, nəvələri Tahir müəllimi

verdikləri işgəncələri, doğma yurd-yuvalarından zorla köçürülmüş qaçqınların və məcburi köçkünlərin acınacaqlı və dözülməz vəziyyətini qonaqların diqqətinə çatdırarkən çox qətiyyətlə bildirirdi ki, sülh danışıqları heç bir nəticə verməyəcək. Biz iqtisadi gücümüzü və ölkəmizin müdafiə potensialını gücləndirməklə öz torpaqlarımızı hərbi yolla işğaldan təmizləyəcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyik.

Belə də oldu. 2016-cı ildə başlayan Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, həmin ərazilərdə hazırda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri sürətlə aparılır, bütün infrastrukturunu ilə birlikdə yeni şəhər və qəsəbələr salınır, artıq keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bunlar Artur müəllimin ən ülvə arzularından idi. Nə yaxşı ki, 90 illik yubileyi ərəfəsində bu hadisələrin şahidi oldu.

Artur Rasi-zadə doğum günü Xocalı faciəsinə təsadüf etdiyinə görə həmin günü hədiyyə götürməz və tədbir keçirməzdi. Yalnız Nazirlər Kabineti Aparatının rəhbərliyi bir buket güllə onu təbrik edərdi.

Artur Rasi-zadə həmişə qeyd edir ki, mən ulu öndər Heydər Əliyevin şagirdiyəm. Mən də Artur müəllimin şagirdi olduğumdan daim qürur duyuram.

Bu məqaləmi ona görə yazdım ki, dövlət maraqlarının qorunmasında prinsipial mövqeyi, Ulu öndərə və dövlətimizin başçısına sədaqəti, insanlara təmənnaş xeyirxahlığı və yaxşılığı ilə həmişə seçilən Artur Rasi-zadəni gənc nəsildən yaxından tanıyıram.

O, ləyaqətli insandır. Artur müəllimin 90 illik yubileyini səmimi-qəlbən təbrik edir, ona həmişə sağlam olmağı, əzizləri və doğmaları ilə bircə xoşbəxt ömür arzulayıram.

Qurban Sadıqov

Nazirlər Kabineti Aparatının sektor müdiri

Əsl dövlət və xalq adamı

Artur Rasi-zadənin fəaliyyəti həm ulu öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmişdir.

2025-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Artur Rasi-zadəni respublikanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə ölkənin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etmişdir. Cənab Prezident elə həmin gün ali mükafatı Artur müəllimə şəxsən təqdim etmişdir.

Ümumiyyətlə, Artur Rasi-zadənin xidmətləri dövlət tərəfindən dəfələrlə qiymətləndirilmişdir. O, “İstiqlal” ordeni (2005-ci il), “Şərəf” ordeni (2010-cu il), “Şöhrət” ordeni (2015-ci il), 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2020-ci il) ilə təltif olunmuşdur. O, həmçinin Belarusun “Xalqlar dostluğu” ordeninə (2015-ci il), Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri legion” ordeninə, SSRİ-nin “Şərəf nişanı” ordeninə, habelə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.